

Bakı Dövlət Universitetinin rektor əvəzi, cənab Firudin Qurbanovun
11 fevral 2019-cu il tarixli, R-17 sayılı əmrinə əsasən universitetdə
“Elm günü”nün keçirilməsinə həsr olunmuş müsabiqə haqqında

E L A N

27 mart 2019-cu il tarixində Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcəkdir. Müsabiqə aşağıdakı qaydalara uyğun təşkil ediləcəkdir:

1. Bu müsabiqədə yalnız hal-hazırda Bakı Dövlət Universitetində çalışan əməkdaşlar iştirak edə bilirlər;
2. Müsabiqədə iştirak edəcək namizədlər uyğun **Müraciət formasını** doldurmalı və öz imzaları ilə təsdiq etməlidirlər (Bax: Əlavə 4);
3. **Təbiət elmləri** sahəsində tədqiqatlar aparan namizədlər müsabiqədə aşağıdakı nominasiyalar üzrə iştirak edə bilirlər:
 - 3.1. **“Ən məhsuldar müəllif”** - Web of Science bazasının, SCI-Exp indeksli jurnallarında çap olunmuş məqalələrin sayına görə (Correction, Comment, Conference Proceedings kimi nəşrlər nəzərə alınmır) (Bax: Əlavə 1);
 - 3.2. **“Ən çox istinad edilən müəllif”** - Web of Science bazasının, SCI-Exp indeksli jurnallarında çap olunmuş məqalələrə yalnız həmin bazadakı istinadların sayına görə (Correction, Comment, Conference Proceedings kimi nəşrlərə istinadlar nəzərə alınmır) (Bax: Əlavə 2);
 - 3.3. **“Ən yüksək h-indeksli müəllif”** - Web of Science bazası tərəfindən müəyyən olunan h-indeksə görə (Correction, Comment, Conference Proceedings kimi nəşrlər nəzərə alınmır) (Bax: Əlavə 3);
4. **Humanitar elmləri** sahəsində tədqiqatlar aparan namizədlər Web of Science bazasının, SSCI və A&HCI indeksləri olan jurnallarda çap olunmuş məqalələrin sayına görə (Correction, Comment, Conference Proceedings kimi nəşrlər nəzərə alınmır);
5. **35 yaşı tamam olmamış elmi tədqiqatçılar** arasında Web of Science bazasının, SCI-Exp, SSCI və A&HCI indeksləri olan jurnallarda çap olunmuş məqalələrin

sayına görə (Correction, Comment, Conference Proceedings kimi nəşrlər nəzərə alınmır);

6. Əməkdaşların məlumatlandırılması uyğun struktur rəhbərləri (Dekanlar, Elmi Tədqiqat İnstitutlarının rəhbərləri və s.) tərəfindən həyata keçirilir. Müraciət formaları 1 mart 2019-cu il tarixinə qədər uyğun struktur rəhbərləri tərəfindən toplanaraq Cəbr və həndəsə kafedrasının əməkdaşı Vüsalə Qasimovaya təqdim edilməlidir (Yeni tədris korpusu, 517 sayılı otaq);
7. Qalib iştirakçılar mükafatlandırılacaqlar.

Əlavə 1. “Ən məhsuldar müəllif” nominasiyası üzrə müəllif məqaləsinin qiymətləndirilməsi (MQ) qaydası:

$$MQ = \frac{30 \text{ bal}}{\text{Müəlliflərin sayı}} + \begin{cases} 3 \text{ bal (1-ci müəllif);} \\ 2 \text{ bal (2-ci müəllif);} \\ 1 \text{ bal (3-cü müəllif);} \\ 0 \text{ bal (digər müəlliflər).} \end{cases}$$

Tək müəllifli məqalələr 30 balla qiymətləndirilir.

Əlavə 2. “Ən çox istinad edilən müəllif” nominasiyası üzrə hər istinadın qiymətləndirilməsi (İQ) qaydası:

$$İQ = \frac{30 \text{ bal}}{\text{Müəlliflərin sayı}} + \begin{cases} 3 \text{ bal (1-ci müəllif);} \\ 2 \text{ bal (2-ci müəllif);} \\ 1 \text{ bal (3-cü müəllif);} \\ 0 \text{ bal (digər müəlliflər).} \end{cases}$$

Tək müəllifli məqalələrə istinadlar 30 balla qiymətləndirilir.

Əlavə 3. “Ən yüksək h-indeksli müəllif” nominasiyası üzrə hər müəllifin h-indeks payının qiymətləndirilməsi (PQ) qaydası:

$$PQ = \frac{h - \text{indeks}}{h - \text{indeksi yaradan bütün müəlliflərin sayı}} \times 100.$$